

**Səradan Yazı**

Zəmanəmizdə Sabir Rüstəmxanlı Ədəbiyyatı bilən, bildiyi Ədəbiyyat uğurunda savas açan, savas açğı Ədəbiyyat silah əvvirmeyi bilmış tündə ediblərimizdəndir. S.Rüstəmxanlı gözümüzün qabağında homişə tribun, Kürsü adamı olmuş, bir kərə qalxdığı kürsüldən bir dəha emməmişdir; zira emməlisidə yox, comisində üzünləndə Ədəbiyyatın on üçəridir.

Sabir Rüstəmxanlının adı bizim Müstəqillik ədəbiyyatının Ön sıralarında gəlir. Həq təsadüfdən yox. Müstəqillik ehtirası, müstəqillik nəfəsi S.Rüstəmxanlının hələ genclik çəbalarıdır. Ki, heç hovur ovunmayıb ömrü boyu realizasını edibdir; ekzistensial-fordi, toplumsal-milli, poetik Ego soviyyəsində.

Tribun şeiri (Kürsü şeiri) bizda, S.Rüstəmxanlı qədər do kifayət qədər gelişmişdir; hər növ tematik-ideoloji-romantik-monovi-əsaslıdır. İçinə girib, katakombalarına beləd olub, hər növ (senzura) təşvişlərini konara qoyarıb. S.Rüstəmxanlı casarotla, real(is) zərərində, ardıcıl və durmadan bu Şeiri yem mortəbəye qaldırıb; günün poetik Ritorikasını isrlarla Müstəqillik savasına cəviro bildi. İlk şeirlərini, sonru və son şeirlərini, (bir neçə oxucu neslini yad edərsək) on minlərlə pərəstişkarlar qazanmış kitablara sadalamağa, mənco, lüzum yox. Bu belədir.

Bir az da metafizikasına baş vursaq: bizde Müstəqillik ədəbiyyatı 60-çiların Azadlılığı ilə kükreib, qəfi! Davam edir 37-si ilə kəsilən (Afrikamın) Səsi ilə başlaya bilədir (bu bir Etiraz ədəbiyyatı olaraq qalır), na da iş Azadlığın hər növ Ekzistensiya axarşalarında dolşadra-dolşadra bir yana gedib çıxa bilibdir. Bizde Müstəqillik ədəbiyyatı məhz S.Rüstəmxanlının pat/Ritorik (patriotik-ritorik) Savası ilə başlayır; kürsüdən Kürsü, sözdən Sözə, əməldən Əmələ oyınıni dayışqər yeno do Davam edir; davam edo bilir...

S.Rüstəmxanlı bizde Müstəqillik ədəbiyyatının asaslarını alındıra bilibid. Bir kəro blasiby daima dansın Şeiri ilə, bir kəro dansıb heç zaman Susmayan publisistikası ilə. Akademik İsa Həbibbəyli iqrar edir: bizde Müstəqillik ədəbiyyatı çox-Səsi, çox-nəfəsi, çox-libəslidir. Elədər, razılışmamaq olmaz. Amma ki, na o, na o birisi, no üçünüsü - deyordum: - bizde Ədəbiyyatın leymotivini və lokomotivini bu gün da bir zamanları S.Rüstəmxanlının qorxmış Savas açğı Vətənən Tribunasi (platforması) oluşturur, çökib aparın...

1970-ci illerde bi həla tematik əsasdaşır; rəsmi etiketdə hələ meydən sələyan Sovet ritorikası ilə Şairin açğı Vətən davasıdır, Tarix davasıdır, İstiqlal davasıdır və on mühümüñ Canub davasıdır. Ulu öndər, ol zamanlar milli lider Heydər Əliyev özü Yaziçilərin qurultayından Cənubi Azərbaycan keşinləşmiş, bu da mövcud Ədəbiyyatda bir-ikiqat meydən qazandırmışdı. Şərafi rünbüt görüb S.Rüstəmxanlı Sovet ritorikası ilə müstəqillik Savasını öcəmək, oğul mövzuları qurur, nail de olurdu...

Gərəkdir Zəmanəti ilə Dil tapşığın çəmini bilesən. Sabir Rüstəmxanlı hər zaman Ədəbiyyat potensialını ixtiyarına alıb misirdir. 1980-ci illerde Tənqid havası tüm ölkəni (Sovetləri) bürüyəndə Ədəbiyyatımızda əzel duyuq düşənlərdən birincisi Sabir Rüstəmxanlı oldu. Janrını tənqidə deyisək edəbi tənqid tribunalardan, Yazıçıların Natovan zalından, ister lokal məclislərdə, isterse de Vətənin hüdudlarını aşib qlobal dünaya çıxdığı beynəlxalq soferərlərə/arenalarda Millətin elə məsələlərini qal-

dirdi ki, dünənə qədər Millət kolmasıni ayrıca, öz monasında, metafizik dilinə gotirməyə ürek eləməyən Ədəbiyyat auditoriyalarımız velvoloyo goldı. Hotta Kürsülər qonimi Xəlil Rza da vədo golib, yenidən küknəmidə: "Natovan klubunda bir çıxış dinlödik, / Qəfildən Yer kürsüsi silkolondi elə bil... / Əyləşsə də, elə bil qalxıdı ayaq dimidik / Yeknəsəq natiqləri dinlörkən yatan Xəlil... (Cümə, 25 aprel 1986-ci il)".

Məsələ burasındadır ki, Müstəqillik savası cavab iikan S.Rüstəmxanlı Kürsülər qazandırmışdı. Qazandığı solahiyətlərdən, rosmi dövlət statusunun (Kürsülərin) verdiyi haqqı və imkanlarından əsulluələrə bəhərlərənən Şair, - təkə poeziyasında yox ki, - içtimai səfərlərdən genit fəaliyyəti, əməlləri ilə, Əməllərində omili-başı Millət savası açmışdı. Əlbottu, Sovetlərin dağılmağı hələ kimşinən əglinə gəlmirdi; amma bu dofa Rejim özü cıqallıq edirdi. Bir çoxlarına rəğmən Azərbaycanın haqqını yeno tanımır, tənqim istəmirdi. Millətin gözü yeno Şairində idi. Bu ki, bəs bu dəfə S.Vurğunun, B.Vahabzadının əlindən alıb Azərbaycançılığ estafetini kim irolu aparasıdır?

bir Azadlıqsevərlər ordusunun yetişməsinə böyük töhfəsini verir. Ardıycı Milli Məclis, millət vokilliyi golir, golir və buguno da də yerində, Davam edir. Parlament kürsüsü, parlament mübarizəsi, Üçrəngli Bayraqımızı vo xotər içində Millətin imzasını atdırıb Müstəqillik aktımız...

Yadınca salı: təm bu Meydan Epopeyasını S.Rüstəmxanlı sonralar "Xətai yurd" romanında tofsilə qolomo alır. Roman bu cümlə ilə bitir: "Şükür sona, İlahi! Bu günü yaşamağı bizo qismət elədin. Bu günü biz yətəşdir, bu hadisilər ibadət edirik, bu sonadı bizi həzirla və bizi qobul edirik! XX yüzilin sonunda Azərbaycanın quzeyində müstəqil dövlətin mülliətləri biziordı! Müstəqilliyin osger və sərkərdələri bizi! No bizden avvolklər, no bizden sonra gelənlər - məhəz bizi! Bolko yüz il, min il keçəcək, amma bu gün və bə günün qohramanları unudulmayaq!" Horçənd Müstəqillik aktımı daha da evvel, S.Rüstəmxanlı bünbövrəsini qoymduğu Müstəqillik adəbiyyatı ilə imzalayıb.

Qarabağ məsələsi necidir S.Rüstəmxanlınin Müstəqillik savasında. Çağırış ruhu onlara Qarabağ şeirini, hor nəfəsində Qara-

Ümumon, S.Rüstəmxanlının Tribun mövqeyi, platformasından baxanda: Qarabağ mosolosı Müstəqillik ədəbiyyatının özüdür; qarşısına diyrənib durubdur, no irolı getmeye qoyur, na do Kondino qayıtmışa. Ey türk, kəndinə qaytı, Özün olanda son böyük olursan! Möhəz bu niyyotla, S.Rüstəmxanlı poetik qolomunu Prozaya döyişərək bir-birinin ardınca sıra romanlar yazar.

Sitat, "2000-ci illərin ovollerində 1990-ci illərin "inqilabi epoxasi"nın başa çatığı döndəmdə Sabir Rüstəmxanlı "Xətai yurd"nu yazdı; 1980-ci illər, sovet quruluşunun çöküşü, "meydan hərəkatı"nın başlanması vo milli müstəqillik uğrunda savaşa çevriləmisi tarixini yaddaşlaşdırır, köçürmək qayışına qaldı... Amma üstündən on-on beş il keçməmiş, sanki bu tarixi dalğa bilmərən unulub(muşdu). Möhəz bə zaman S.Rüstəmxanlı "Göy tanrı" romanını (2005) yazaraq, diqqət türkün, türkliyün tarixinə, təsəkkül dövrüne yönəldi. Roman bu gün do türkün əski əşər çəqlərindən bəhs aqan təkrarsız ömək olaraq qalmadıqdadır.

# SABİR RÜSTƏMXANLİNİN MÜSTƏQILLİK SAVAŞI

**Sabir Rüstəmxanlının adı bizim Müstəqillik adəbiyyatının Ön sıralarında gəlir. Heç təsadüfdən yox. Müstəqillik ehtirası, müstəqillik nəfəsi S.Rüstəmxanlının hala gançlik çəbalarıdır. Ki, heç hovur ovunmayıb ömrü boyu realizasını edibdir; ekzistensial-fordi, toplumsal-milli, poetik Ego saviyəsində.**

Sonrası məlum-şüd; S.Rüstəmxanlının Meydan Epopeyesi gelir. Bişənə manifikasi - Ömr kitabı, Millətin kitabı, Millət kitabı həm de 80-ci illər gəncinliyin özür manifestindən iki yüz, yüz il öncənən eyənə ermoni yalanlarını ifşa edən Qarabağ həqiqitlərini tekrar-tekrar xatırla(ş)maq olar. Ama mən lütüm; Qarabağ məsəlesi S.Rüstəmxanlı qolomində heç vaxt bitmemiş, bitməyən patriotik (pat/Ritorik) Ədəbiyyat monziləsindəndir. Sonuncu akordlar: Qalibiyət rəhu ilə yazdırı "Qarabağ dənə" poemasında (ƏQ, 24 dekabr 2020) bir dəha bunu duyuruy: həmon nostalji, nisgil, Milləti gömən no qəder saboblar-faktorlar, qandallara etiraz, barışmaqlı, no vaxtidır gözəldiyimiz ilə Qolebenin müjdələri... Hələ no qəder de böyük yorgunluq var Səsinde; doluxsunmağın golı: Qolobo sevincinomi, Şairəmi? Ne xoş etdiyindir, Şairim...

Əvəzində, 44 günük Vətən müharibəsinin hor gündündə Nogməyo dönen, qəhrəman Ordumuzun hünərilo cibbedən Qalibiyət yazib, milyonların qəlbində oks-soda qoparan İlkin notlar, Gəncəli nəfəsi: "Çokil torpağandan, cy yağı düşən / Mon şeytan ümidiñ üzən Millətom / Dünyanı tüstüme qaldırıñ yeter, / Dünyanın dördöñənənən Millətom!".

Şəhəriyyat Yərdim və S.Rüstəmxanlının "Azərbaycan" qozəti! İndi de ideoloq vo zo manonin baş yazarı kimi. Müstəqilliyin ilk qəzeti vo ilk müstəqil qəzeti; iki il sarorsa S.Rüstəmxanlının "Azərbaycan"ı Millət Meydanında Siyaseti-fürsət oynadır, böyük

bağ savaşa açan yüzlərə məqaləsini, Ömr kitabını, Xətai yurdunu, Ölüm zirvəsi və Difai fədailərindən iki yüz, yüz il öncənən eyənə ermoni yalanlarını ifşa edən Qarabağ həqiqitlərini tekrar-tekrar xatırla(ş)maq olar. Ama mən lütüm; Qarabağ məsəlesi S.Rüstəmxanlı qolomində heç vaxt bitmemiş, bitməyən patriotik (pat/Ritorik) Ədəbiyyat monziləsindəndir. Sonuncu akordlar: Qalibiyət rəhu ilə yazdırı "Qarabağ dənə" poemasında (ƏQ, 24 dekabr 2020) bir dəha bunu duyuruy: həmon nostalji, nisgil, Milləti gömən no qəder saboblar-faktorlar, qandallara etiraz, barışmaqlı, no vaxtidır gözəldiyimiz ilə Qolebenin müjdələri... Hələ no qəder de böyük yorgunluq var Səsinde; doluxsunmağın golı: Qolobo sevincinomi, Şairəmi? Ne xoş etdiyindir, Şairim...

Əslinde, bu Yazida, bilirom, Amerika koşf eləmodim. Sabir Rüstəmxanlı haqqında o qədər yazılıbdı ki; hərçənd yazınlarda pafos, ritorika, hətta patetika da var, hərgiz S.Rüstəmxanlı fenomeninin güç, mayası, önməsi gözümüzün qabağındaca təm reallığındır; həm realizmindən olsa da "Ədəbiyyat qozəti"na bunu yazaqmaq istidim, biz suravlırin rəğbətinə, riqqatını, diqqətini; bir az da bildiklərimdən.

Belə ki, comiyətdə sanki yenidən rusporostlik meyilləri baş qaldırında Sabir Rüstəmxanlı yaddaşları torpdorək Cavad xan haqqında "Ölüm zirvəsi" (2007) romanı ilə qoşər geldi, tarixi bigənə-kor yanışmağə qarşı çıxdı. "Difai fədailəri"nin (2010) yazarəq qondarına "ermoni məsəlesi"nin dibinə endi, bu işdə "rus marşçı"nın kökünü qazıyıb üzə çıxardı. Əhməd Ağaoğlu ("Difai fədailəri") və Məhəmməd Hadinin ("Şair və şor", 2015) nümunəsində ümumən ziyalılığın milli hərəkətə rolu vo iştirakın məşyinə işq saldı.

"Sunami" (2011), "Akademikin son əsəri" (2017) kimi romanlarında isə yaxıcı yenidən müasirliyə dönrək günün ağırlı müşkünlərinə bas vurur, qlobal dünyada milli cəmiyyətin üzloşduyi real problemlərin səbəbən natioclerinə aydınlaştırmayı çalışır..." (ƏQ, 30 yanvar 2021). Sitin sonu.

Əlbottu, Müstəqillik olmasına heç de asan deyildir; Müstəqillik savaşa müstəqil olmayında, müstəqil olma bilməyən, müstəqil olmaq üçün, müstəqil olmaq üçün olur. Ekzistensial-fordi, toplumsal-milli, poetik Ego saviyəsində. Müstəqillik ədəbiyyatı ikigat etdirir. Bu həm de poetik Eqlərin mübarizəsi, çarpması, özüntüsüdi sirasıdır.

Əslinde, bu Yazida, bilirom, Amerika koşf eləmodim. Sabir Rüstəmxanlı haqqında o qədər yazılıbdı ki; hərçənd yazınlarda pafos, ritorika, hətta patetika da var, hərgiz S.Rüstəmxanlı fenomeninin güç, mayası, önməsi gözümüzün qabağındaca təm reallığındır; həm realizmindən olsa da "Ədəbiyyat qozəti"na bunu yazaqmaq istidim, biz suravlırin rəğbətinə, riqqatını, diqqətini; bir az da bildiklərimdən.

Sayqalarımla, Sırvı.